



**Elşən
Mirişli**
*Gəncə şəhəri,
tarixçi*

Uzun Həsən müasir İraq, Türkîyənin bir hissəsini, Cənubi Qafqazi, İran ərazisini və Suriyanın bir hissəsini əhatə edən dövlət yaradaraq Ağqoyunu dövlətin imperatorluğa çevirmişdi. Ağqoyunu, əvvələr bir tayfa - onun qurdugu əmirliyin və sonra bir ulus - onun qurdugu bir imperatorluğun ve dövlətin başında olan xanədanın adıdır.

Ağqoyunu xanədanı özərinin Oğuz elinin Bayandur boyundan birləşdir. Ona görə də onlara Bayandurxan övladları və ya Bayanduriyyə də deyilmişdir.

Ağqoyunu el və ya tayfasını təşkil edən qəbilələr bunlardır: Purnek, Mosul, Xoca Haculu, Həmzə Haculu, Dabanlu, Əhmədli, İzzəddin Hacılu, Heydərlu, Əmirlu, Yurtçu, Şeyxlu, Süleyman-Haculu, Çavurdur, Dodurğa, Döğər, Qarğıın, Əfşar və Beğdilli. Bu qəbilələrin ən mühümü Purnek və Mosul olmuşdur. Bular Türkmanlar adı ilə de məşhur olmuşlar.

Bu qəbilələr el halında Şərqi Anadoluda yerləşib, yaxda Ərzincan-Ərzurum arasında, qışda isə Urfa, Mardin ətrafinda köçəri halında yaşayırdılar. Bu qəbilelər Hülakülər (Elxanlılar 1256-1353) zamanında digər Türkmanlarla bərabər Anadoluya gəlib, bu məntəqələrdə yerləşmişdilər.

Ağqoyunu xanədanı əmirlik qurub, siyasi qüdrət qazanandan sonra Hələb və ya Suriya Türkmanları və Zülqəder eli də Ağqoyunu elinə qatılmışdı. Ağqoyunluların böyük padşahı Uzun Həsən Qaraqoyunu dövlətini yixib, onun torpaqlarını zəbt etdiyindən sonra Ağqoyunu elinin mühüm qismi İrana gəldi və burada yerləşdi.

Uzun Həsən 1423-cü ildə anadan olmuşdur. Cəlaləddin Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Anası Sara xatundur. Uzun Həsən Ağqoyunu dövlətini imperatorluğa çevirərək 1453-1478-ci illərdə Ağqoyunu imperatorluğunun I Sultanı olmuşdur.

Taxta çıxışı

Ağqoyunluların ilk dəfə pul zərb edən əmir Həmza olmuşdur. Həmza bəy öləndən sonra Əli bəyin oğlu Cahangir hakim olduğu Urfa-dan gəlib əmisiinin məmlekətinə sahib dardı. Cahangir də atası kimi bir tərəfdən Qaraqoyunlular və onların padşahı Cahanshah, digər tərəfdən əmili və əmi oğulları ilə savaşmağa məcbur olmuş və babası Qara Yuluq Osman bəy kimi bütün ölkəni birləşdirməyə çalışmışdır. Bir müdət Cahangirə yardım edən kiçik qardaşı Uzun Həsən anı basqınla Diyarbakır almış (1453) və qardaşları Cahangir və Uveyslə dəfələrlə savaşaraq onları məglüb edib. Hətta onların köməyinə gələn Qaraqoyunu ordusunu da məglüb və yox etmişdi (1457). Nəhayət qardaşlarını da özüne təbe etmişdir. Bu zaman Uzun Həsənin 28 yaşındı. Uzun Həsən cesarət və yaxşı hazırlanmış hərəkətləri ilə böyük uğurlar əldə edib həkimiyət hüdudlarını genişləndirdi. Uzun Həsən arıq və uzun boylu olduğunu üçün "Uzun Həsən" adı ilə məşhur olmuşdur. O da babası Qara Yuluq Osman bəy kimi Trabzon imperatorunun qızı ilə evlənmişdir. O, fateh sultan II Mehmedin 1461-ci

ildə Trabzonu fəth edib Komnenoslar səltənətinə son verməyinə qarşı gəlmək istədikdən buna mane ola bilmədi. Uzun Həsənin 1453-cü ildə taxta çıxmazı ilə Ağqoyunu dövləti ən parlaq dövrünə qədəm qoydu. Dövlətin ərazisi genişləndi, Ağqoyunu dövləti imperatorluğa çəvirdi.

Qaraqoyunu və Teymuri imperatorluğunu ilə mübarizə

1467-ci ildə Cahanşah Qaraqoyunu Uzun Həsəni tabe etmək üçün ordusu ilə Ağqoyunluların ölkəsinə yürüdü. Qiş fəslini keçirəndən sonra soyuğun təsiri ilə əsgərlərin mühüm bir qismi yurdlarına dönüb, baharda

İmperatorluğun hüdudları qərbdə Sivas və şərqdə Kırmanın Nərmaşir əshəri idid. Bundan sonra Uzun Həsən dünya padşahı olmayı və Misis -Osmanlı əlkələrini alıb, özünü tabe etməyi düşünürdü. Uzun Həsən Qara dəniz və Aralıq dənizi sahilərini əla keçirib bir dəniz dövlətinə çevriləmək isteyirdi. Bunun üçün Avropa dövlətləri, xüsusən Venesiya dövləti ilə yaxın münasibətlər qurub top və tüfəng almaq üçün sifariş verdi. Uzun Həsən Qaraqoyunu hökumətini aradan aparandan sonra onların paytaxtı olan Təbriz şəhərini Diyarbakırın yerine özüne paytaxt seçmiş və Anadoludaki Ağqoyunu ulusuna (el, millet) bağlı olan boy (qəbile) və

çox bağlı idi. O, özünü Oğuzzan və onun nəvəsi Bayandur xanın nəslindən bilib Türk dilinə bağlılıq göstərmədir. Ondakı dini etiqadı da möhkəm olub, bu səbəbdən "Quranı-kərimi" Türk dilinə tərcümə etdirmiş və onu həzirunda oxudardı. Onun eqidəsində görə mütəqəddes kitabı Türkçə oxumaq da bir ibadətdir və onunla da savab qazanılır.

Osmanlı - Ağqoyunlu müharibəsi

Uzun Həsən Trabzon imperatoru Ioann Komnenin qızı Teodora (Dəspinə) ilə evli idi. Uzun Həsən Teodoradan olan qızı Martanı Şeyx Heydər Səfəriyə vermişdi. Şərəq

çılığı ilə Karamana hərəkət etdi. Mirzə Yusif xanın qüvvələri qısa müddət ərzində Kayserini, Ağsarayı və Ağşehiri alaraq Karamana daxil olular. Mirzə Yusif xanın başçılıq etdiyi Ağqoyunu süvariləri Karamani almaqla kifayətlənmeyib, Bursa istiqamətində hücumu davam etdirdilər. Karaman əmirliyi Osmanlı imperatorluq ordusundan azad edildi. Şahzadə Mustafanın başçılığı altında hücumu keçen 60 min nəfərlik Osmanlı imperatorluq ordusu Ağqoyunluları Beyşehir gölü yaxınlığında meğlub etdi. Osmanlı ordusu əks hücumu keçərək bütün torpaqları - Karamanı təkrar fəth etdilər.

Malatya döyüşü

Azərbaycan Türklerinin imperatorluq qurma tarixinin ən parlaq sahifəsi - Uzun Həsən dövrü

təkrar savaş səfərinə çıxməq istədi. Cahanşah da onların bu isteyi ilə razılaşıb, onların çoxunu ölkələrinə göndərdi, özü də yaxınları ilə yola çıxdı və "Bingöl" vilayətinin bir bölgəsində yerləşdi. Burada eyşirət və sərənəcələr məşşəl oldu. Bu xəberi alan Uzun Həsən altı min seçmə əsgərdən ibarət ordu ilə Qaraqoyunlulara hücum edib onları meğlub etdi.

cymaqların (tayfa) çoxunu İrana gətirmiş və burada onlara iqtalar vermişdir.

Uzun Həsən cəsər, billik və adil bir sultan idi. Tarixi və salnamələr ona 'Sultan-i adil' leqəbi vermişdilər. Ondan əvvəl kəndli və əkinçilərin və ziyyəti vergilərin artırması ilə pisləşmişdi. Şəhərərin əhalisi də ağır vergilərdən əziyyət çəkirdi. O, bu vəziyət

mənbələrində Aləmşah bəyim adlanan bu qadın Şah İsmayıllı Xətənin anası idi. II Mehmed 1461-ci ildə Həmzə bəyin başçılığı ilə Trabzon imperiyasına qoşun gəndərdi. Bu Osmanlı ilə Ağqoyunu dövləti münasibətlərində qırılma nöqtəsi oldu. Uzun Həsənin həyat yoldaşı Bizans imperatorları sülələsinə mənsub Teodora (Dəspinə) Ağqoyunluları daima Osmanlı dövləti ilə savaşa təhrük edirdi. Uzun Həsən Karaman və Zülqəder bəyliyi ilə birləşdə hərəkət edərək Trabzon üçün kömək qoşunu göndərdi. Ancaq Qoyunlu Hisar döyüşü uğursuz oldu.

Uzun Həsən Osmanlı ordusunun Yastığəman yaylağında yerləşən düşərgəsinə anası Sara xatunun başçılığı ilə elçilər yollayı. Elçi heyətinin və anası Sara xatunun qarşısına tapşırıq kimi II Mehmed Trabzonu işgal etmək fikrindən yarınmaq vəzifəsi qoyulmuşdu.

Uzun Həsəni neyträlaşdırmaq üçün II Mehmed Trabzon üzərinə hücuma keçərkən Sara xatunu və onun başçılıq etdiyi elçi heyətini özü ilə götürür. 1461-ci ilin oktyabrın 26-da Trabzonun mühəsirəsi qələbə ilə nəticələnir. Trabzon imperatorluğunu Osmanlı imperatorluğuna birləşdirilir. Uzun Həsənin tacirlerinin Qara dənizə çıxış yolu bağlanır. Bundan sonra Osmanlı imperatorluq ordusu Uzun Həsənin digər müttəfiqini Karaman bəyliyini də tutub, onu faktiki olaraq Aralıq dənizinə çıxışdan da məhrum etdilər. II Mehmed (1444-1464 1451-1481) İtaliyanın

büsbütün əle keçirilməsini planlaşdırırdı. Avropanın xristian dövlətlərinin və həyət yoldaşı Teodora Meqale Kominin təhrük ilə Uzun Həsən Osmanlı dövləti ilə mühabibə etmək qərarı aldı. Avropa dövlətləri onunla birgə hərbi əməliyyatlara qoşularaq cəbhə açacaqları aldatması ilə Uzun Həsəni Osmanlı dövləti ilə mühabibə təhrük etdilər. İtaliyanın işgali ediləsi də an məsəlesi idi. Uzun Həsən 1472-ci ilin baharında öz qoşunlarını Karamana yerdirdi. Bitlisde Ağqoyunu hərbi qüvvələrinin rəsmi keçidi oldu. Osmanlı dövlətinə qarşı əməliyyata başlayan bu qüvvələrin 40 min cəsur döyüşü, 60 min nəfər isə onların "qulluqçularından" ibarət olmaqla 100 minə çatıldı. Ağqoyunu ordusu 100 min süvariden ibarət idi. Ağqoyunlular 1472-ci ilin avqustunda məhüm strateji məntəqə olan Tokati aldılar.

Ağqoyunu süvarilərinin 20 min nəfərlik digər hissəsi Uzun Həsənin qardaşı oğlu Mirzə Yusif xanın başlığı ilə Karamana hərəkət etdi. Mirzə Yusif xanın qüvvələri qısa müddət ərzində Kayserini, Ağsarayı və Ağşehiri alaraq Karamana daxil olular. Mirzə Yusif xanın başçılıq etdiyi Ağqoyunu süvariləri Karamanı almaqla kifayətlənmeyib, Bursa istiqamətində hücumu davam etdirdilər. Karaman əmirliyi Osmanlı imperatorluq ordusundan azad edildi. Şahzadə Mustafanın başçılığı altında hücumu keçen 60 min nəfərlik Osmanlı imperatorluq ordusu Ağqoyunluları Beyşehir gölü yaxınlığında meğlub etdi. Osmanlı ordusu əks hücumu keçərək bütün torpaqları - Karamanı təkrar fəth etdilər.

Otluqbəli döyüşü

Malatya vuruşmasından 10 gün keçmiş, 1473-cü il avqustun 11-də iki fatehin II Mehmed və Uzun Həsənin qüvvələri arasında 8 saatda qədər davam edən şiddetli döyüş baş verdi. Uzun Həsənin seqdiyi düzgün döyüş taktikası neticəsində Ağqoyunu süvariləri Osmanlı qoşunlarının zərba qüvvəsini aldadıb Fəratın sol sahilinə keçirdilər və II Mehmedin ağır meğlubiyətə uğradılar. Bu döyüşdə Ağqoyunu ordusu 70 min nəfərdən ibarət idi. II Mehmed Uzun Həsənə qarşı mühabibəyə 220 minə qədər əsgəri qüvvə sefərbər etmişdi. Bu döyüşdə təxmini 50 min Osmanlı imperatorluq ordusu əsgəri həlak olmuşdu.

Gürçüstan, Misir və Suriya yürüşləri

Uzun Həsən Gürçüstanı əle keçirən planlayaraq 1458, 1463, 1466, 1472 və 1475-ci illər bu ölkəyə hərbi sefərlər düzənlədi. Uzun Həsən müxtəlif illərdə (1462, 1464, 1472, 1475-ci illər) Misir və Suriya məmlükələrinə qarşı da yürüş təşkil etmişdi. Ağqoyunu ordusu Misir, Suriyanın Ağqoyunlulara təbe olmayan hissəsinə və Fələstine hərbi sefərlər düzənləmişdi. Zəngin qənimətlər və əsirələr əle keçirilmişdi.

1477-ci ildə Uzun Həsən özünün son yürüşünə Gürçüstan üzərinə yürüşə gedir. Oradan zəngin qənimət və 5 min nəfərlik əsir qızla qayıdır. Həmin əsirələr öz yaxınlarına paylaşırlar. Beləliklə, Uzun Həsən Gürçüstanı əle keçirir. Uzun Həsən 1478-ci ildə Təbrizdə vəfat etmişdir. Uzun Həsən ölümdən sonra böyük oğlu Xəlil onun yerinə taxta çıxır. Uzun Həsənin hakimiyəti illəri Azərbaycan Türklerinin imperatorluq qurma tarixlərinin ən parlaq sahifələrində biridir. Dövlətciliyimizin orta əsirələrde 'Qanunnamə' ilə dövrünən ən üstün mükəmməl qanunları və idarəciliyi ilə idarə etdirməsi onun adıyla bağlıdır.



Çahanşah onu tanımayan bir əsgər tərefindən öldürdü, iki oğlu və bütün bəyləri əsir edildilər. Bu zəfer bir imperatorluğun çökmesi və digər bir imperatorluğun doğmasını ifadə edirdi. Çahanşahın yerinə keçən oğlu Həsənəli əsgərlərin çoxluğuna baxmayaraq Merəndə meğlub oldu və onun istəyi ilə yardımına gələn Teymurilərden Əbu Səid də meğlub edilib öldürüldü (1469). Bu xəber rətəfə yayıldı və hamının heyretinə səbəb oldu. Həmin ayda Kırmanın fəthi və Bağdadın alınması ilə (1470) Ağqoyunu imperatorluq quruldu.

Ağqoyunu imperatorluğunun idarə edilməsi və Uzun Həsənin "Qanunnaməsi"

yəti istəh etmək üçün Uzun Həsənin "Qanunnaməsi" hi və ya "Həsən padşah qanunnaməsi" çıxarıldı. Bu "Qanunnamə" ya görə vergi məhsulun altından birinə və tamşa (ticarət mallarına qoysulan vergi) malın yüzde beşinə düşürdü. Bu "Qanunnamə" Səfəvilər zamanında da uzun müddət qüvvədə idi. Bütün ömrü mücadilə və savaşlarda keçən bu padşah, elmə çox əhamiyyət verib alımları himaya edirdi. Həftədə bir gün alımları saraya devət edərək onlar üçün mübahisə məclisi qurardı. Əbu Bəkr Tibrani Ağqoyunu tarixi olan "Kitab-ı Diyarbekriyyə"nin çox qismını Uzun Həsənin ağzından eşidərək yazmışdır.

Uzun Həsən ana dilinə və elinə